

Məsələlərin qaldırılması

Əgər Siz qanunun, davranış qaydalarımızın və ya təchizatçı kodeksinin pozuntusu hallarının baş verməsindən narahatsınızsa və ya şübhələnsizsə biz Sizin bu barədə bizə məlumat verməyinizi istərdik.

Açıq fikirliliyi təşviq etməyi hədəfləyirik və narahatlığınızı bildirenləri səhv etdikləri halda belə dəstəkləyəcəyik. Bununla belə, qərəzli qaldırılan məsələ inzibati tənbeh tədbirlərinin görülməsi ilə nəticələne bilər.

Bizim Davranış qaydalarımıza və Təchizatçı kodeksinə sıradakı internet səhifəsində onlayn şəkildə baxa bilərsiniz: www.imperialbrandsplc.com. Suallarınızı bu e-poçt ünvanına göndərə bilərsiniz: Governance.Team@impbrands.com

Sizi narahat edən məsələlər barədə məlumat verməyin bir neçə yolu vardır:

1. İş yerində məlumatın verilməsi

İş yerində rahat şəkildə məlumat verə bildiyiniz təqdirdə Siz, Sizi narahat edən məsələlər barədə kadrlar üzrə rəhbərinizə və ya yerli insan resursları departamentinə müraciət etməlisiz.

2. Şirkətlər qrupunda məlumatın verilməsi

Əgər iş yerində Sizi narahat edən məsələlər barədə rahat danışa bilmirsinizsə və ya sizi narahat edən məsələni qaldırdığınızı, lakin bunun müqabilində yerli səviyyədə görülmüş cavab tədbirinin yetərli olmadığını düşünürsüzsə, Şirkətlər qrupundan sıradakı bir nəfərə, o cümlədən işçilərdən birinə müraciət edə bilərsiniz:

- Şirkətin katibi;
- Şirkətlər Qrupunun Maliyyə Nəzarətçisi; və ya
- Şirkətlər Qrupunun İnsan Resursları departamentinin direktoru.

Telefon: +44 (0)117 963 6636 nömrəsinə zəng edərək məsələnin şirkət daxilində Sizi narahat edən məsələlərlə bağlı olduğunu bildirin

Əgər Siz, Sizi narahat edən məsələni yazılı qaydada bildirmək istəyirsinizsə, bunu edə bilərsiniz. Sizinlə necə əlaqə saxlaya biləcəyimiz barədə məlumatın təqdim etməyiniz bizə yardımçı olardı. Siz aşağıdakı ünvana poçtla və ya elektron poçtla məktub göndərə bilərsiniz:

Şirkətlər qrupunun katibi, 121 Winterstoke Road, Bristol BS3 2LL, Birləşmiş Krallıq Qeyd: "Şəxsi"	E-poçt: speakup@impbrands.com .
--	--

3. Expolinkin Xarici Qaynar Xəttindən istifadə edərək məlumatın verilməsi

Siz həmçinin telefon, elektron poçt və ya SpeakingUp tətbiqindən istifadə edərək istənilən vaxt Sizi narahat edən məsələlər barədə məlumat verə bilərsiniz. Arzu edildiyi halda, bu tam anonim şəkildə həyata keçirilə bilər. Expolink Sizi narahat edən məsələlərin tezliklə müvafiq şəxslərə çatdırılmasını təmin edəcəkdir:

- Expolink Qaynar Xətti həftədə 7 gün 24 saat ərzində fəaliyyət göstərir. Qaynar xətt yalnız 25 dekabr tarixində işləmir. Telefon nömrəsi hər bir ölkə üçün fərqlidir. Telefon nömrəsini bilmədiyiniz təqdirdə yerli elan lövhələrinə baxın və ya www.expolink.co.uk www.imperialbrandsplc.com və ya Şirkətlər Qrupunun intranet səhifəsinə baş çəkin
- Məlumatları aşağıda qeyd olunmuş elektron poçt ünvanına Expolink-ə göndərmək olar imperialbrands@expolink.co.uk
- Veb əsaslı məlumatları Expolinkin internet səhifəsindən www.expolink.co.uk imperial

tobacco çıxış kodundan istifadə edərək təqdim etmək olar.

- Apple App Store, Google Play or Microsoft-dan SpeakingApp tətbiqini yükləyin. “Imperialbrands” giriş kodundan istifadə edin.

Sizə zəmanət veririk ki,

Biz mümkün olduğu qədər, anonimliyinizi və tərəfinizdən qaldırılmış məsələlərin məxfiliyini qoruyacağıq. Buna baxmayaraq düzgün araşdırma aparmaq üçün bəzi informasiyanın açıqlanmasına zərurət yarana bilər.

Siz sizi narahat edən məsələni anonim qaydada qaldıra bilərsiniz bu şərtlə ki, məlumatın anonim qaydada verilməsinə sizin fəaliyyət göstərdiyiniz ölkənin qanunvericiliyi ilə icazə verilsin.

Biz məlumat verən və ya təhqiqata köməklik edən şəxsə qarşı hər hansı təzyiq göstərilməsini qəbul etmirik.

2019-cu il, avqust